

### Karantin boşluğu

Gecənin həzin təsəllisində uyumasına rəğmən bu sabah da insanlardan çılpaq idi şəhər, ağlamaq istəkliydi... Qanadlarını çırpıb dünya boyda qəfəsində var-gəl edirdi depressiya... Polis geyimində dolaşırı tonhalıq, Cəza yazılmışdı küçələrdə məvacib sız dolaşan ümidişliyə bu şəhər... Bağılı qapılar arxasında susmuş piştaxların toz basmış səssizliyinə lənət oxuyurdı, kəsilmiş tixəcları özləyirdi aqressiya... Spirit qoxulu bir virus sarxos addimlaryla lərzəyə gətirdikcə küçələri qorxunc maskaların altında atəşlənirdi gerçəklilik... Məsaflə-məsaflə uzaqlaşırı gündüzlərə bu ölkənin insanları kimi gecələri... İşiq dıraklılarından yanağı saralan lampalar da şahidimdir, küçələr boyu sevişirdi teklik... Mənsə xəyalını qoynuma alıb, gözlərimi qapayıb nəm saçlarını yastiğə daşıtmışdım arzularımın... Həsrətimin titrək nəfəsinə qurtum-qurtum içirdim. Illər sonra ruhumundan karantin boşluğundan çıxıb, cənnətdən keçirdim...

### Karantin sabahı

Yenə yoluxma sayı artmışdı vücadumda sənsizliyin, Darıxماğın nağılıni danişirdi gözlerim... Şəhərin insandan yoxsun küçələri kimi kimsəsiz idi ruhum. Sünə nəfəs aparatında havası çatmırı dodağında sıxlınan, sənə deyməmədiyim sözlərin.. Yoxluğun ayrılıq köynəyində ən böyük virus kimi üzüyürdü canımda. Təkliyimin ən ədalətsiz bölgüsü kimi gecələrə cılıklınlırdı ahım. Mən yuxularım boyu filmin gedən gözlərimdə sənə yaşıdlıqca sən bütün ruhumu saran. pandemiya kimi mutasiyaya uğrayırdın qanımda... Yoluxucu baxışlarının boşluğa çırpılan uçurum ağrılı və bir de tənhalıqla sən ağrıyan varlığının atəşindən sayıqlayırı yene bir karantin sabahı... Həsrətdən mesaj almışdım...

## Göylərə əmanət elədim səni, Təyyarə kölgəsi düşdü üzümə...



Aysel Xanlar qızı  
SOFƏRLİ

### Karantin gecəsi...

Həsrətdən bir çırpı od götürüb yandırdım züləmən bağırını, Gecədən qalma yorğun baxışlarımı otağın tavanından zorla yıığıb yuxuya vermək istədim... Gözlərimdən tökülen ümidişçirpişlər yoxluğunun 40 dərəcəlik hərarətində xumarlanırdı... Dünya pandemiya yuxusunda sayıqlayarkən yuxuya verməyə çalışdığını bir gecə depressiyən qucağında tumarlanırdı... Beləcə əriyirdi ömür, şam kimi yaşayaraq... Bu karantin gecəsini də bitirməyə çalışırdım, Epidemik arzuların yoluxucu təkliyində sənən görəmədiyin ağrılarını saat əqrəbiyələ başqa bir sabaha daşıyaraq... Dünyanın karantinina benzəmirdi mənimkisi...

### Karantin qapanması

Bir damcı qəhər iliymişdi gecənin boğazında, Udquna bilmirdi həsrət çırtıtlarını... Dünyanın səssizliyinə boş-boşuna göz vururdu işqforlar... İnsanlar izdihamını yüksəldi yolların sinəsindən... Küçələr ən çox sevdiyi köynəyi kimi soyunmuşdu səs-küyünü, kimə duymurdu şəhərin pandemiya qorxulu bağrlarını... Bütün düşüncələr ambulans səsində şütyürdü.

Həyata pəncərələrdən baxan gözlər vahimənlənidir anbaan artan rəqəmlərin böyümosindən... Maska altında donmuş gülüşlər qayıtmışdan qorxurdur əvvəlki istiliyinin, hərarətsiz qalmaq üçün dua edirdi... Sinirlər karantin qapanmasıyla səbirsizləşir, dünya qısa qapanma adı altında alovlanıb gedirdi... Mənsə bütün bunların yükünü tekbaşına daşımağa çalışaraq kodərin mutasiyaya uğramış yeni formasında yoxluğunun rəsmini çekirdim otağımın soyuq divarına, Sənsiz keçən vaxtı yazıldım saat əqrəbinin sürət qatarına... Bilirsən, hər həsrət öldürүү, ağılı bir andır... Karantin bitməsinə az qalırmış, bəs bizim karantinimizin sonu nə zamandır???

### Təyyarə kölgəsi

Göylərə əmanət elədim səni, Təyyarə kölgəsi düşdü üzümə. Arxanca su səpən gözlərim dədi, "Gedənlər qayıdır bəzən, üzülmə".

Bir dəli uşuşla ucaldı ruhum, Səni buludlarda gəzdi, tapmadı. Eşqin etəyindən üzülen əlim, Hicran yaxasından tutub qopmadı.

Səni uzaqlara daşıyan pilot, Dönüşdə həsrəti qaytardı geri. Qəzaya uğradı arzularım da, Dərdim paraşütə qurtuldu diri.

Mənim uşuslarım təkbiletlə eşq, Keçmişən daşıdı boz çamadanda. Mənim uşuslarım təxiro düşdü, Ümidlər qəzada itən zamanдан...

### Ağlayım...

Sənə mehkum qəfəsində Ömürlük qalsam bəsimdi. Ver bir qurtum nəfəsindən saxlayım...

Ahlar dolmuşus köksümlə, Tükənmiş, zəif səsimlə, Gözlərimi son əksinlə, bağlayım...

Tutub bir ömür yasını, Ruhun susmuş duasını.

Ver, ölümün havasını qoxlayım...

Həsrətimin dərd yerində, Bir qəm gizlənib dərinə. Gəl, öp bulud gözlərimdən, ağlayım...

Sudan bezmiş bir bahığın, Qaytarma suya qalıqın... Qoy səninle ayrılığı, yoxlayım...

### Bir şəkillik ömür olum

Bir şəkillik ömür olum, Bezdirim dar çərçivəni. Divarlar yaşaya bilsin, Sən yaşaya bilmə məni.

Boylanım fəqli rənglərdən, Gördüyümə keçmiş deyim. Mənə ağ rong ömür seçən, Başqa bir rong seçmiş deyim.

Çərçivələr assın məni, Divar çəksin çarmixına. Sular boğan balıq olum, Sevilim dərə qarınğında.

Yaşanım bir çərçivelik, Divarlıarda bezək kimi. Hərdən eşqin rəsmiñ çəkən, Tozun alsın xatirəmin.

Saatı qurub ölüme, Zamanın durum qəsdinə. Başım Allahn dizində, Ayağım göyün üstündə.

Bir şəkillik ömür olum, Bezdirim dar çərçivəni. Divarlar yaşaya bilsin, Sən yaşaya bilmə məni...

### Men səndən sağalmadım

Gecənin nəfəsində Sixildiqça sıxıldım. Milyon il bundan əvvəl Ölüb, səndən doğuldum. Azdim yoxluqlarının İt hürən tərəfində, Kədər-kədər çoxaldım...

Otağım qaranlığın Buz nəfəsliyin açdı. Sevinc dərde qoşulub, Yanlış tərəfə qaçdı... Heyat qartal caynağı - Qanad çaldım yuvazı, Göyərçinlərim ucdu...

Kölgəmi qaranlığın Asdim bir ağacından. Boynumu qalın etdim, Soyuq dar ağacından. Ruhumu tikən dərzi Dar elədi üstümə. Kəpənek ömrü oldu, Bu eşq öldü ovcumda...

Yastiqları ezdikcə Hey perişan saçları, Teklikdən şığıdqaca Otaqların divarı, Gözünü duman örtdü. Üşütməli artı, Ruhunda son baharın... Men səndən sağalmadım!..